

# **İNFORMASIYA CƏMIYYƏTİ VƏ MƏDƏNİYYƏT**

**Firuzə ƏLİYEVA**

*AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun  
“İnformasiya cəmiyyətinin fəlsəfəsi və  
sosiologiyası” şöbəsinin aparıcı elmi  
içərisi, f.ü.f.d.*

## **İNFORMASIYA CƏMIYYƏTİNDƏ MƏNƏVİYYAT**

*Hər xalqın öz adət-ənənəsi, öz  
milli-mənəvi və əxlaqi dəyərləri var.  
Biz öz milli-mənəvi dəyərlərimizlə,  
adət-ənənələrimizlə fəxr edirik.*

***Heydər Əliyev***

Biz qloballaşma dövründə, informasiya cəmiyyətində yaşayırıq. Əgər keçmiş dövrlərə nəzər salsaq görərik ki, o vaxtlar, yəni Sovetlər dövründə informasiya qitligi hökm sürürdü. Hər məlumatı ala bilmirdik. Aldığımız informasiyalar həmişə heç də qənaətbəxş hesab olunmurdur. Hazırkı dövrda hər bir insan dünyanın istənilən yerində baş vermiş hadisərlərlə gen-bol təmin olunur, ağı-qaradan seçməyi bacarır.

Qeyd etmək lazımdır ki, informasiya müxtəlif növlü məlumatların alınıb çatdırılması, geniş əhali kütləsi arasında yayılması deməkdir. Əvvəllər informasiyalar əhaliyə tonqal yandırmaqla, çapçılar vasitəsilə çatdırılırdı. Hazırkı dövrümüzdə isə informasiya-

lar müxtəlif texniki vasitələrlə radio, televiziya, internet və digər texniki vasitələrlə çatdırılır, beləliklə də cəmiyyət bu və ya digər xəbərlər haqqında məlumatlar əldə edir.

Gəlin görək bu xəbərlər insanlara necə təsir göstərir? Əlbəttə ki, bu informasiyalar insan psixologiyasına ya mənfi və yaxud da ki, müsbət təsir göstərir. Məsələn, televiziyalarda verilən verilişlər haqqında danışmaq istərdik. Müxtəlif telekanallarda yayılan verilişlər bəzi hallarda insanların psixikasına mənfi təsir göstərir. Bugünkü ailə-məişət problemlərinin açıq-saçıq televiziyalarda və internetdə əks etdirilməsi gələcəyimiz olan gənclərə mənfi təsir edir. Belə tipli verilişlər milli dəyərlərimizə xələl gətirir. İnsanların mənəviyyatına toxunur.

Yaddan çıxartmaq olmaz ki, insan mənəviyyatına yaşadığı ictimai mühit, maddi həyat şəraiti, ətraf ələm güclü təsir göstərir. Təsadüfi deyildir ki, görkəmli şairimiz Səməd Vurğun demişdir:

İnsan, o müqəddəs bir kainatdır,  
O, saf qəlbi pozan yalnız həyatdır.

Əgər cəmiyyətin ictimai həyatında sağlam sosial mühit yaranmamışdırsa insanların da mənəvi aləmi yaxşı olmayıcaqdır. Biz biliyik ki, insanın meydana gəlməsi uzun bir təkamül prosesidir. O, bu prosesdə çox mürəkkəbliklərə qarşılaşmışdır. Keçdiyi yollar, yaşadığı mühit, həyat tərzi onu formalasdılmış və bir fərd kimi insanın inkişafına təkan vermişdir. Lakin gəlin görək bu illər ərzində bütün insanlar kamillik dərcəsinə çatmış və mənəviyyatca yüksəlmışları? Bizim xalqa, daha doğrusu milli mentalitetimizə xas olan adət-ənənələri, xeyirxahlıq, qonaqpərvərlik, kasıblara kömək göstərmək və s. kimi mənəvi dəyərlərimizi, dilimizi, dinimizi həmisi qoruyub saxlayıraqmı? Biganəlik, laqeydlilik «məndən ötdü, qonşuma dəydi» kimi fikirləri başımızdan çıxara bilmışıkmı? Hə-

yat biza müvəqqəti verilmişdir. Gəlin bu həyatda elə yaşayaq, elə xeyirxah işlər görək ki, gələcək nəsillər bizdən nümunə götürsünlər. İnsan heç vaxt öz ləyaqətini, namusunu, qeyrətini alçaltmamalıdır. Hər bir insan dərk etməlidir ki, bu həyatda nə etmişəm, hansı xeyirxah işləri görmüşəm. Əgər bunu bacarmırıqsa da heç olmasa cəmiyyətə, xalqa ləkə gətirəcək işlərlə də məşğul olmayıq.

Azərbaycanda narkomanların sayı ildən-ilə çoxalır, narkotik maddə satanların sayı günbegün artır. Belə insanları hansı yollarla, necə müalicə etmək olar? Düzdür, onların bir qismi dispanserlərdə müalicə olunur. Lakin onların tamamilə müalicə olunub cəmiyyətə bir xeyir verə biləcəklərinə ümidi bəsləmək olmur. Onlarda sağlam düşüncə tərzi, iradə möhkəmliyi və s. kimi mənəvi keyfiyyətləri bərpa etmək mümkün deyildir.

Yoldaşlıqda, dostluqda xəyanət etmək insanlığa yaraşmayan xüsusiyyətlərdir. İnsanın mənəvi aləminə xələl gətirən xüsusiyyətlərdən biri də onun təkəbbürlü olmasıdır. "Qurani-Kərim" də göstərilir ki, təkəbbürlü insani Allah sevmir. Nadanlıq, nankorluq insanı alçaldır. Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər. (Hədis 253) Mənliyi olmayan insan cəmiyyətə, xalqa ləkədir. Bu mənada Sədi Şirazi "Gülüstan" əsərində yazır:<sup>1</sup>

Zahirə bir yaziq qoyuna oxşar.  
Arxada sanki bir quduş canavar  
Hər kim sənə özgənin eybini dedi, bişək  
Sənin də hər eybini başqasına deyəcək.

İnsan həyatda baş verən müxtəlif hadisələrə biganə, laqeyd qala bilmir. Düzdür, bunu bütün insanlara şamil etmək olmaz. Məsələn, məlumat verilir ki, dünyada acliq çəkənlərin sayı 1 mld. 200 milyondur. Sözsüz ki, belə tipli informasiyalar bəzi insanların psi-

<sup>1</sup> S.Sədi. Gülüstan «Dinin fəxri», 2001, s.90.

xikasına təsir edir. İnsan öz nəfsinin qurbanı olduqda hörmət və yaxşılığı başa düşmür, onu dərk etmir. Mərhum Prezidentimiz Heydər Əliyev 1993-cü ilin payızında demişdir: «Yaxşılıq etdiyim, çörək verdiyim, bel bağladığım adamların 95%-i mənə xəyanət etdi».<sup>2</sup> (19 noyabr 1993-cü il). Göründüyü kimi, vaxtilə mərhum Prezidentimizin dediyi bu kəlamlar naxələf, nankor, «çörəyi dizinin üstündə olan» insanlara bir işarədir. Sədi Şirazi bu mənada yazır: «Xəbisə nə qədər etsən ehtiram, Sənin dövlətinə qatacaq həram».<sup>3</sup>

Biz informasiya sistemləri vasitəsilə dünyada baş verən ictimai-siyasi və sosial prosesləri izləyir və ona öz münasibətimizi bildiririk. Cəmiyyətdə gedən proseslərdən konarda qalmaq qeyri-mümkündür. Belə ki, müxtəlif telekanallarda verilən boşanmalar, saxta toyalar, qeyri-qanuni kəbinlər haqqında nə qədər çox informasiyalar alırıqsa, bir o qədər də bizim gələcəyimiz olan bəzi gənclərin təribyəsinə mənfi təsir edir. Əxlaqi rəzalətlərə düçər olanlar özlərinən sonra nəfsani istəklərə əsir olan mənəviyyatsız adamların dünyaya galməsinə səbəb olurlar. Cinayətkarlar, məhkəmələrin haqsız qərarları, şou-biznes aləmində baş verən qalmaqlar haqqında verilən verilişlər insanların psixikasına güclü təsir göstərir. Kompüter, telefon vasitəsilə tanışlıq heç də həmişə uğurlu olmur. Belə ki, telefonla tanış olan bəzi qızlarımız aldandır, mənəvi cəhətdən alçaldılır, nəticədə ailənin, valideynin, özünün depressiyaya uğramasına səbəb olur. Şirin vədlərə aldanma halları baş verir ki, bu da yaxşı nəticə ilə qurtarmır. Respublikamızda və dünyada məişət zoraklığı ilə bağlı verilən informasiyalar heç də ürəkaçan deyildir. Belə ki, hər il onlarla qadın və gənc qızlarımız zoraklığın qurbanına çevirilirlər. Biz tarixə nəzər salsaq görərik ki, Azərbay-

<sup>2</sup> Novruzoglu R. XXI əsr. Azərbaycan dövlətçiliyinin təhlükə mənbələri.

V cild, II cild B., 2005, s.21.

<sup>3</sup> Sədi Ş. Güllüstan. B., «Azərnəşr», 2001, s.215.

canın Nigar, Həcər, Tomris kimi qeyrəlli, Qarabağ döyüşlərində igidlik göstərən Gültəkin kimi qəhrəman qızlarımız olmuşdur. Erəməni cəlladlarına əsir düşməmək üçün neçə-neçə qızlarımız özlərini dağlardan dərələrdən atmışlar. İnsanın mənəvi keyfiyyətləri kor-koran yox, rasional ağıla, məntiqi idraka əsaslanaraq formalaşır: hər hansı insanın xasiyyəti, əxlaqi keyfiyyətləri cəmiyyətin obyektiv inkişaf qanunlarını düzgün dərk etdikdə, ictimai hadisələrin gedişindən hərtərəfli baş çıxardıqdə özünü bürüzə verir. Müasir informasiya cəmiyyətində kompüterlə işləyən, Internet xidmətindən istifadə edən insanların bilik dairəsi, dünyaya baxışı genişlənir. Onların mənəviyyatının, xarakterinin formalaşmasında informasiya vasitələri böyük rol oynayır.

XXI əsrə insanların texniki dünyaya integrasiyası onların mənəvi aləminin formalaşması üçün zəruri şərtdir.

Müasir qloballaşma dövründə informasiya cəmiyyətində mənəvi və əxlaqi çatışmazlıqları müşahidə etdikdə görürük ki, bəşiriyyətin təkamüllü hələ də hərtərəfli və layiqli şəkildə inkişaf etməmişdir. Belə ki, biz hər gün nə qədər insanların zoraklığa məruz qalmasının, uşaqların və qadınların alış-veriş manbəyinə çevrilməsinin şahidi oluruq. Lakin bunlara qarşı ciddi tədbirlər görülmür.

Qarabağ müharibəsində minlərlə, on minlərlə mənəviyyatı tapdalanmış insanlar oldu. Bunu törədənlərə qarşı heç bir cinayət işi qaldırılmadı.

Bugün insanlar ən çox maddiyyat haqqında düşünürlər. Düz-dür, bu vacibdir. İnsan övladının yaşam tərzi üçün maddi həyat la-zımdır. Lakin maddi vəzijiyətə görə, insanlığı, namusu, şərəf və lə-yaqəti, mənəviyyatı alçaltmaq olmaz. Məhz bugün bir çox insanlar tamahkarlığının qurbanına çevrilirlər.

Bu yerde Sədi Şirazi yaxşı deyibdir:  
Tamahkarın gözü dünyada doymaz  
Necə ki, şəbnəmlə bir quyu dolmaz.<sup>4</sup>

Bələ tamahkar insanlar xoşbəxtlik amillərini seçməkdə və tənmişaqda həmişə sahə yol verirlər.

Qeyd etmək lazımdır ki, insan mənəviyyatı hər şeydən üsttündür. Bir filosofun yazdığı kimi insanların mənəviyyatı təkcə yuxarıda qeyd etdiyimiz kimi mühitin təsirilə formalasmış. Hər bir şəxsin maddi genetik təmələ malik olması da mühüm şərtidir.

2020-ci il 20 mart tarixindən sonra bütün Yer kürəsi ən böyük fəlakətlə – Koronavirus pandemiyası ilə üzləşdi. Yüzminlərlə canlar alan bu pandemiya qarşısında Dünya Səhiyyə təşkilatları aciz qaldı. Bütün ölkələrdə olduğu kimi bizim respublikamızda da virusun yayılmaması üçün bütün insanların evdə qalmaları tövsiyə olundu. İş yerləri, tədris müəssisələri öz fəaliyyətlərini dayandırdı. Məhz bu vaxt Azərbaycan xalqının mənəvi əxlaqi keyfiyyətləri – xeyirxahlıq, bir-birinə kömək etmək məsəlesi gündəmə gəldi. Azərbaycan xalqının qeyrətlə və imkanlı oğul-qızları dövlətə arxa duraraq, yoxsul ailələlərə maddi yardım göstərməyə başladılar. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu yardım kompaniyasına qoşuldular. Onlar dinindən, dilindən, milli mənşəyindən asılı olmayaq respublikanın bütün bölgələrində yaşayan kasib ailələlərə yardım göstərməyə başladılar. Bu yardımlar xalqın birliyini, bir-birlərinə laqeyd qalmamalarını bir daha sübut etdi. Bu pandemiya insanlarda olan ən yüksək mənəvi əxlaqi keyfiyyətləri, xalqın bir-birinə sıx bağlı olduğunu bir daha sübut etdi.

Açar sözlər: informasiya, mənəviyyat, mənəvi dəyərlər, mənəvi proseslər, insani dəyər.

<sup>4</sup> Sədi Ş. Gülüstan. B., 2001, s.2006.

- İstifadə edilmiş ədəbiyyat:**
1. H.Əliyev. Müstəqilliyimiz əbədidir. B.: "Çaşioğlu", 1997.
  2. İ.S.Xəlilov. Sivilizasiyalararası dialoq. B.: "Adiloglu", 2009.
  3. H.B.Hüseynov. Şərq-Qərb münasibətlərində qloballaşma: ideya-siyasi mübarizə anlamında. B.: "Təknur", 2008.
  4. H.Cavid. Seçilmiş əsərləri. B.: "Çaşioğlu", 2004.
  5. İki əsrin qoşağından Azərbaycan: milli və millətlərərəsi problemlərin həlli yollarında. B.: "Adiloglu", 2004.
  6. İnsan alverinə məruz qalmış insanların irqi. "Həcm – Xüsusən qadınlar və uşaqlar irqciliyə qarşı" dünya konfransı. B., 2001.

Фируза АЛИЕВА

## ДУХОВНОСТЬ В ИНФОРМАЦИОННОМ ОБЩЕСТВЕ

### РЕЗЮМЕ

В информационном обществе существенным образом изменяются не только производство, но и весь уклад жизни, вся система ценностей. В статье рассматриваются вопросы защиты духовности в информационном обществе. Также охарактеризовано современное состояние духовности в Азербайджане и проанализированы кризисные явления, имеющие место в современной духовной культуре страны. Автор статьи приходит к выводу, что обращение к корням национальной культуры может способствовать эффективной защите от внедрения обществу деструктивных ценностей.